




Milli azadlıqdan
şirin nemət yoxdur!

J. Aliyev

YENİ AZƏRBAYCAN

22 iyun
2025-ci il,
bazar
№ 106 (6933)
Qiyməti
60 qəpik

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir
Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. Yeni Azərbaycan Partiyasının orqanı.



Prezident İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılib

➔ Bax səh. 2

Avropaya qaz tədarükümüz 50 milyard kubmetrə çatdı

➔ Bax səh. 6



➔ Bax səh. 4

Diplomatik korpusun nümayəndələri Şuşada və Ağdamda...

Naxçıvan MR Konstitusiyasına dəyişikliklər edilir

➔ Bax səh. 2

Demokratik ənənələrə sadıqlıq

➔ Bax səh. 6

Nəticəsiz Cenevrə görüşü...

➔ Bax səh. 3

İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında...

Qərbi Azərbaycan İcmasının hüquqlarının bərpa edilməsinin vacibliyi vurğulanıb

İyunun 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Türkiyənin ev sahibliyi ilə iki gün davam edən toplantıda "Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı" mövzusu müzakirə olunub. Əvvəlki toplantılarla müqayisədə rekord sayda yüksək səviyyəli iştirakçının olduğu sessiyaya bu il 40-dan çox ölkənin XİN başçısı qatılıb. Toplantıda İƏT-ə üzv 57 ölkə ilə yanaşı, təşkilata bağlı qurumlar, müşahidəçi ölkələr və digər beynəlxalq təşkilatlardan təxminən 1000 nəfərlik heyət iştirak edib. Sessiyada İsrail ilə Fələstin arasında davam edən gərginlik, bu məsələnin iki dövlət prinsipi əsasında həll olunması istiqamətində atılacaq addımlar, İsrail-İran münaqişəsi, müsəlman cəmiyyətlərinə təsir edən çağırışlarda əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da tədbirdə çıxış edib. Rəcəb Tayyib Ərdoğan və sessiyanın rəsmi açılış mərasimində digər çıxış edənlər İslam coğrafiyasında baş verən...

➔ Bax səh. 3



➔ Bax səh. 5

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

Azərbaycan - Özbəkistan: Paytaxtlardan regionlara doğru genişlənən əməkdaşlıq

➔ Bax səh. 3

Ermənistan üçün çıxış yolu...

➔ Bax səh. 5



➔ Bax səh. 7

Sorğular "Brexit" in uğursuz olduğunu göstərir

Prezident İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 26-27-də Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarının müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciət BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi statusunda təşkilatın bütün üzv dövlətlərinə təqdim olunub. Bu fakt Prezident İlham Əliyev

vin islamofobiya ilə mübarizədə beynəlxalq çağırışlarının, tolerantlıq və multikulturalizm dəyərlərinə verdiyi önəmin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.

Müraciətdə dövlətimizin başçısı islamofobiyanın artmaqda olan təzahürlərinə diqqət çəkib, bu neqativ meylin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, dini dözümsüzlük, ayrı-seçkilik və nifrət çağırışları ilə mübarizə birgə beynəlxalq səylərlə mümkün ola bilər.

Bu müraciətin BMT səviyyədə

sində sənəd kimi tanınması Azərbaycan Respublikasının multikulturalizm və dini həmrəyliyə əsaslanan siyasətinə verilmiş beynəlxalq dəstəyin daha bir təzahürüdür.

Qeyd edək ki, mayın 26-27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.

İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü'nün 3-cü ildönümünə həsr olunan elmi konfransın xarici

tərəfdəşləri sırasında G20 Dirlərərası Forumu (IF20), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ICESCO, Doha Beynəlxalq Dirlərərası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu da yer alıb.

Beynəlxalq elmi konfransa 40-ə qədər ölkədən 200-ə yaxın iştirakçı - alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıblar.

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin təkrar nəşrinin 8-ci kitabı çapdan çıxıb. AZƏRTAC xəbər verir ki, bu kitabda yer alan materiallar 1995-ci il iyunun 23-dən sentyabrın 20-dək olan dövrü əhatə edir. Nəsrə Ulu Öndər Heydər Əliyevin çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri, məktubları daxil edilib.

Kitabda Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 15-17 mart hadisələrinə həsr olunmuş toplantıda geniş nitqi, Bolqarıstan və Rumıniyaya səfərlərinə dair materiallar verilib. Bolqarıstan Xalq

Məclisində nitq söyləyən Ulu Öndər Heydər Əliyev Azərbaycanın çoxmillətli respublika olduğunu, burada yaşayan bütün xalqların milli mənsəbiyyətiindən, dilindən, dinindən, siyasi baxışından asılı olmayaraq, eyni hüquqa malik olduğunu diqqətə çatdırıb. Həmin nitqində Ümummilli Lider Azərbaycanın dünyada layiqli yer tutduğunu vurğulayaraq deyib: “Azərbaycan Respublikası dünya birliyində artıq özünə layiq yer tutubdur, beynəlxalq təşkilatların əksəriyyətinin üzvüdür və bu təşkilatlarda öz sülhsevər, mütlərəqqi xarici siyasətini həyata keçirir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan

Respublikası öz dövlət müstəqilliyini bundan sonra da qoruyacaq və bir müstəqil dövlət kimi, bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr yaradılması yolu ilə gedəcəkdir”.

Çoxcildliyin 8-ci kitabına Ümummilli Lider Heydər Əliyevin Buxarestdə Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin dövlət və hökumət başçıları Zirvə toplantısında nitqinin mətni də daxil edilib.

Ulu Öndər Heydər Əliyev iştirak etdiyi bütün tədbirlərdə, dövlət və hökumət başçıları ilə görüşlərində Ermonistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyon

dan çox insanın doğma yurdundan didərgin düşdüyünü, həmçinin erməni işğalçı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin həyata keçirilməsinin vaxtı çatdığını vurğulayıb.

Oxucular bu kitabda Ulu Öndərin Azərbaycan Respublikasının yeni Konstitusiyaya layihəsini hazırlayan Konstitusiyanın iclasında nitqinin mətni ilə də tanış ola bilərlər.

Dahi rəhbər Heydər Əliyev 1995-ci il avqustun 18-də Məhəmməd peyğəmbərin mövludu günü

Müstəqilliyimiz əbədidir: Azərbaycan Respublikası dünya birliyində artıq özünə layiq yer tutubdur



münasibətilə Təzədir məscidində dindarlara görüşüb. Həmin görüşdə Ümummilli Lider gələcək nəsillərin də İslam yolu ilə getməsinin vacibliyini bildirib: “Biz bu bayramı böyük ictimaiyyət hissi ilə qeyd edirik. Ona görə ki, bizim müqəddəs “Qurani-Kərim” kitabımız var. Ona görə ki, biz müsəlmanlar Allahın qoyduğu yol ilə, Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedərək nailiyyətlərdən-nailiyyətlərə çatmışıq. Bu günlər biz bir daha Məhəmməd peyğəmbərin qoyduğu yola sədaqətimizi, hörmətimizi, ehtiramımızı bildiririk. Bir daha dua edirik ki, bütün gələcək nəsillər də bu yolla getsinlər. Həyatımızda rastlaşdığımız çətinliklərdən çıxmaq üçün Allah-taala, mü-

qəddəs İslam dinimiz bizə dayaq olsun. Müstəqil Azərbaycan Respublikası öz tarixinin müəkkəb bir dövrünü yaşayır. Bu dövrün çox müsbət, xoşbəxt cəhətləri də var. Eyni zamanda, ağır, çətin, kədərləndirici cəhətləri də var”. Ümummilli Liderin nitqinin mətni 8-ci cildə verilib.

Bu nəşrdə Ümummilli Lider Heydər Əliyevin respublikada kənd təsərrüfatının inkişafı və aqrar islahatların həyata keçirilməsi məsələlərinə həsr olunmuş geniş müşavirədə nitqi də yer alıb. Kitabın buraxılışına məsul “Azərənş”-in baş redaktoru Ölvəst Ağalarovdur. Nəşrin hazırlanmasında AZƏRTAC-ın materiallarından istifadə olunub.



İyunun 21-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 16 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova 17-18 iyununda Bakıda Milli Məclisin ex sahibliyi ilə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) tədbirləri barədə məlumat verib. Onun sözlərinə görə, ötən yarım il ərzində bu beynəlxalq təşkilata Azərbaycan parlamenti sədrlik edib.

Bakı QDİƏT PA-nın tədbirlərinə uğurla ex sahibliyi etdi

Qeyd edilib ki, iyunun 17-də Parlament Assambleyasının 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları keçirildi. Təşkilatın ötən dövr ərzində fəaliyyəti və digər məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. “İyunun 18-də Milli Məclisin sədrliyi ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci Baş Assambleyası keçirildi. Qeyd edirik ki, tədbirdə təşkilatın üzvü olan 10 ölkə parlamentinin və 8 beynəlxalq təşkilatın 115 nüfələri qədr təmsilçisi iştirak etdi. Toplantıda “Qara dəniz iqtisadi əməkdaşlıq regionunda intellektual və dayanıqlı nəqliyyat infrastrukturunu vasitəsi ilə

əlaqələrin möhkəmləndirilməsi və çevikliyin artırılması” mövzusu ətrafında müzakirələr aparıldı”,-deyən S.Qafarova tədbirdəki çıxışında Azərbaycanın təşəbbüsü ilə transmilli enerji layihələrinin həyata keçirilməsi, nəqliyyat infrastrukturunun inkişafı sahəsində görülmüş işlərin əhəmiyyətini vurğuladığını diqqətə çatdırıb. Eyni zamanda, bildirilib ki, Azərbaycan bu gün həm müasir çağırışların öhdəsindən gələn, həm də regional və qlobal gündəmi fəal şəkildə formalaşdırən, sülh, inkişaf və bərabər hüquqlu əməkdaşlığı müdafiə və təşviq edən dövlətdir.

Spiker deyib ki, tədbirin iştirakçısı olan xarici ölkə parlamentlərinin təmsilçiləri Füzuli rayonunu, Şuşa və Xankəndi şəhərlərini ziyarət ediblər: “Düşünürəm ki, Azərbaycan torpaqlarının Ermonistan tərəfindən 30 illik işğalı dövründə törədilmiş qanlı hadisələrdən azad edilmiş torpaqlarımızda həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri ilə tanışlıq ölkəmiz barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir”.

Sonra gündəlikdəki məsələlər müzakirə olundu. Əvvəlcə Vergi

Milli Məclisin iclasında... Naxçıvan MR Konstitusiyasına dəyişikliklər edilir

Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrı haqqında” Qanununda dəyişiklik edilməsi barədə layihə üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən, şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası və müflis olan fiziki şəxslərə dair tələb müəyyənəlsin, habelə vergi ödəyicisinin dəyişikliklər barədə məlumat vermə müddəti qısaldır. Müzakirələrdən sonra sənəd qəbul olunub.

Sonra Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edilib.

Dəyişikliyə əsasən, mirasdan imtina etməmək mirasın qəbulu şərti kimi müəyyən edilir, miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi proseduru təkmilləşdirilir, mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasın qəbulundan imtina müddəti ilə məhdudlaşdırılması, həmçinin, müvafiq hallarda müddətin axımının dayandırılmasını nəzərdə tutan əlverişli qaydalar müəyyən edilir.

İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport

sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” də təsdiq olunub. Sazişə əsasən Azərbaycan ilə Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı olaraq viza tələbindən azad edir. Bu saziş bu il martın 12-də Bakı şəhərində imzalanıb.

Naxçıvan MR Konstitusiyasında nəzərdə tutulan dəyişikliklər...

Millət vəkiliəri, həmçinin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiyaya qanununa dəyişiklikləri (birinci oxunuş) müzakirə ediblər. Sonad haqqında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanun layihəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddənin (maddə 3-1 və maddə 28-1) əlavə edilməsi, 1 maddənin (maddə 5) çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, Azərbaycan Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da

öz əksini tapacaq. Konstitusiyaya əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan MR ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır. Bu orqana rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Prezidentinə tabe olan Naxçıvan MR-da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir

İclasda, “Müdafiə haqqında” qanuna (birinci oxunuş) dəyişikliklər də müzakirə olundu. Layihəyə əsasən, ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir. Sənəddə qeyd olunur ki, ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksidir. Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək. Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nəgıyev deyib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabrda həyata keçirilən antiterror əməliyyatı

nın təhlili dövlətimizin ərazi müdafiəsinin təmin edilməsini nəzərdə tutan qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə zərurət olduğunu göstərib: “Təqdim edilən qanun layihəsinə əsasən ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilir və həmin Əsasnamə dövlət başçısı tərəfindən müvafiq normativ hüquqi aktla təsdiq olunur. Qanunvericilik təşəbbüsü hüququ qaydasında Azərbaycan Prezidenti tərəfindən təqdim edilən və dövlətimizin müdafiəsinin təşkilinin hüquqi əsaslarını daha da təkmilləşdirən bu mühüm qanun layihəsi komitəmizdə də müzakirə olundu və Milli Məclisin iclasına təvsiyə edilib”.

Müzakirələrdən sonra sənəd qəbul olundu.

Deputatlar Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xəttələr Məcəlləsində, “İnformasiya, informasiyalasdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenzialar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın ləqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində sını torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə də qanun layihəsini birinci oxunuşda qəbul edib. Bu qanun layihəsi sını torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən sını torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur.

Qeyd edək ki, millət vəkiliəri iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər.

İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında... Qərbi Azərbaycan İcmasının hüquqlarının bərpa edilməsinin vacibliyi vurğulanıb

İyunun 21-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilib. Türkiyənin ev sahibliyi

ilə iki gün davam edən toplantıda “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusu müzakirə olunub. Əvvəlki toplantılarla mü-

qayisədə rekord sayda yüksək-səviyyəli iştirakçının olduğu sessiyaya bu il 40-dan çox ölkənin XİN başçısı qatılıb. Toplantıda İƏT-ə üzv 57 ölkə ilə

yanışı, təşkilata bağlı qurumlar, müşahidəçi ölkələr və digər beynəlxalq təşkilatlardan təxminən 1000 nəfərlik heyət iştirak edib. Sessiyada İsrail ilə

Fələstin arasında davam edən gərginlik, bu məsələnin iki dövlət prinsipi əsasında həll olunması istiqamətində atılacaq addımlar, İsrail-İran münasib

qışəsi, müsəlman cəmiyyətlərinə təsir edən çağırışlarda əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə edilib.

Əsas hədəf qarşıdurmaların dayandırılmasıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da tədbirdə çıxış edib. Rəcəb Tayyib Ərdoğan və sessiyanın rəsmi açılış mərasimində digər çıxış edənlər İslam coğrafiyasında baş verən qeyri-sabitliyə toxunub, bu problemlərin eyni dinə mənsub hər kəsin ortaq məsələsi olduğuna diqqət çəkiblər. Bildirilib ki, hazırda bölgəmizin əsas hədəfi baş verən qarşıdurmaların dayandırılması, qalıcı sabitliyin təmini, eləcə də humanitar yardımların təcili və davamlı şəkildə bölgəyə çatdırılmasının təmini olmalıdır.

Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edib. C.Bayramov sessiyada çıxışında İƏT coğrafiyasında artan geosiyasi gərginliklər fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs edib. Nazir qarşıdan gələn İƏT sədrliyi münasibətilə qarşda Türkiyə dövlətini təbrik edib, ölkəmizin Türkiyənin sədrlik prosesinə dəstək göstərməyə hazır olduğunu bildirib.



Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyi İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.

Azərbaycan XİN başçısının çıxışında, həmçinin dünyada artan İslamofobiya meyillərinin narahatlıq doğurduğu, ölkəmizin bu təhdidin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi və İslamofobiya ilə mübarizədə İƏT çərçivəsində gös-

tərilən təşəbbüsləri dəstəkləyi vurğulanıb. Eləcə də, Qəzzada mövcud humanitar vəziyyətə toxunulub və bununla bağlı tənqidə salınmaz tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin, İran İslam Respublikasına qarşı həyata keçirilmiş hərbi əməliyyatların narahatlıq doğurduğu, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri əsasında diploma-

tik prosesin bərpasına çağırış etdiyi bildirilib. Eyni zamanda, ölkəmizin Cammu və Kəşmir münaqişəsinin



BMT Təhlükəsizlik Şurası, o cümlədən İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyi qeyd olunub, 10 may 2025-ci il tarixində əldə olunmuş atəşkəs razılaşmasının əhəmiyyəti vurğulanıb. Suriyada mövcud humanitar vəziyyətdən bəhs edilib, bölgədə bərpa və reintegrasiya addımlarının beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin vacibliyi qeyd olunub.

Ermənistan öhdəliyini yerinə yetirmir



C.Bayramov, həmçinin post-münaqişə dövründə regional bərpa, quruculuq və sülh sayıları, habelə normalaşma prosesini təhdid olan çağırışlardan ətraflı bəhs edib. Ermənistan konstitusiyasında Azərbaycanı qarşı mövcud ərazi iddiaları, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk qrupu kimi qurumların hələ də ləğv olunmamasının sülh sazişinin imzalanmasının qarşısını aldı-

ğı diqqətə çatdırılıb. Bundan başqa, Ermənistanın Azərbaycan və Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunması öhdəliyini yerinə yetirməməsi barədə məlumat verilib. Çıxış zamanı bununla yanaşı, indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların, Qərbi Azərbaycan İcmasının hüquqlarının bu ölkə tərəfindən kobud şəkildə pozulmasının, onların hüquqlarının inkar olunmasının dayanıqlı sülh və etimad quruculuğuna maneə olduğu xatırlanıb.

Sessiya çərçivəsində Azərbaycanın XİN başçısı, həmçinin bir sıra ikitərəfli görüşlər də keçirilib. Belə ki, C.Bayramovun özbəkistanlı həmkarı Baxtiyov Saidov, İrandaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əs-Səfadi, Malayziyanın xarici işlər naziri Mohamad Hasanla və digər görüşlərində də qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

N.BAYRAMLI

Azərbaycan - Özbəkistan: Paytaxtlardan regionlara doğru genişlənən əməkdaşlıq

Azərbaycanla Özbəkistanın münasibətləri xalqların, cəmiyyətlərin tarixi bağlılığına, oxşar ənənələrə və

milli-mənəvi dəyərlərə əsaslanır. Hazırda iki dost dövlət arasında əlaqələr bu möhkəm təməl üzərində

uğurla inkişaf edir və yeni-yeni istiqamətlər üzrə daha da genişlənir. Bu günlərdə Bakıda Azərbaycan-Özbəkistan

çatışdırılmaqda olan Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək dinamikasını təəcəssüm etdirən iki mühüm tədbir baş tutub. Belə

ki, paytaxtımızda Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya

14-cü iclası keçirilib. Eyni zamanda, Azərbaycanın İqtisadiyyat, Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İkracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə III Azərbaycan-Özbəkistan Regionalarası Forumu baş tutub. Tədbirlərdə hər iki tərəfdən hökumət nümayəndələri, sənaye, energetika, kənd təsərrüfatı, logistika, əczaçılıq, qida, turizm və konsaltinq sahələrini təmsil edən şirkət nümayəndələri iştirak ediblər.



Azərbaycanla Özbəkistan arasında çoxvektorlu əlaqələrdən bəhs edərək siyasi dialoqun yüksək dinamikasını xüsusi vurğulaya bilərik. İndiyədək iki dost dövlət bütün təzyiqləri dəf edərək, bütün sınaqlardan çıxaraq öz aralarında yüksək etimad mühiti formalaşdırmağa nail olublar. Burada, heç şübhəsiz ki, liderlərin şəxsi nümunələrini, onların dostluq münasibətlərini, müxtəlif səviyyələrdə təmasların artmasının rolu xüsusi qeyd etmək lazımdır. Dövlət başçıları tez-tez qarşılıqlı səfərlər edirlər. Bir qayda olaraq İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev

masların artmasının rolu xüsusi qeyd etmək lazımdır. Dövlət başçıları tez-tez qarşılıqlı səfərlər edirlər. Bir qayda olaraq İlham Əliyev Özbəkistanda, Şavkat Mirziyoyev

Siyasi dialoqun yüksək səviyyəsi

isə Azərbaycanca əziz qonaq kimi qarşılanırlar və onlar məmnuniyyətə bəslənir ki, bu səfərlər zamanı özlərini evlərindəki kimi hiss edirlər.

Azərbaycan və Özbəkistan liderlərinin əlaqələri yalnız ikitərəfli dialoqla məhdudlaşmır. Liderlər beynəlxalq tədbirlərdə və çoxtərəfli platformalarda da tez-tez bir araya gəlirlər. Son vaxtlarda isə Türk Dövlətləri Təşkilatı (TDT) daha səmərəli əməkdaşlıq platforması qismində çıxış edir. Qeyd edək ki, Azərbaycan və Özbəkistan liderləri Türk Dövlətləri Təşkilatı formatında son olaraq TDT-nin bir qədr bundan əvvəl Macarıstanda baş tut-

tan qeyri-formal Zirvə görüşündə bir araya gəliblər.

Liderlər arasında belə intensiv təmaslar son nəticədə dövlətlərarası münasibətlərin dinamikasına güclü təkan verir, qarşılıqlı inamı daha da artırır. Artan inamın nəticəsidir ki, iki ölkənin münasibətlərində böyük uğurlar əldə olunub. Məmnunluq hissi ilə vurğulanmaq istərdik ki, bugünkü razılaşmaların heç biri kağız üzərində qalmayıb. İndiyədək iki ölkə arasında çoxvektorlu əməkdaşlığın təməlinə dəyənən əsas siyasi sənəd “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi

və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” idi. Prezident İlham Əliyev ötən ilin avqust ayında Özbəkistana baş tutan səfəri çərçivəsində isə dövlət başçıları “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzaladılar. Onlar həmçinin “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci ic-



lasının Qərarı”nı qəbul etdilər. Beləliklə, Azərbaycan və Özbəkistan rəsmən müttəfiq dövlətlər kimi münasibətlərini uğurla inkişaf etdirlər.

Davamlı olaraq genişlənən iqtisadi əlaqələr

Azərbaycanla Özbəkistan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq ölkələrimiz arasında iqtisadi əlaqələr də davamlı olaraq genişlənir. Bu barədə hər iki tədbirdə ətraflı bəhs olunub. Forumda iqtisadiyyat naziri Mikayıl Cəbarov vurğulayıb ki, ötən il dövlət başçılarımız tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrimizi daha da stimullaşdırır.

Nəqliyyat sektoru iki dost dövlət arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr vermək perspektivlərinə malik istiqamətlərdən ibarətdir. Azərbaycan və Özbəkistan Transxəzər marşrutunda mühüm hallıqları təşkil edirlər. Şübhə yoxdur ki, ölkəmizin nəqliyyat imkanlarının

genişlənməsi Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaqların həcmünün daha da artmasına təkan verəcək. Eyni zamanda, indiki reallıqlar alternativ dəhlizlərin formalaşmasını tələb edir. Bu baxımdan, Özbəkistan-Qırğızistan-Çin və Tərməz-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə Azərbaycan və Özbəkistanın Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərinin 3 milyarddan çox istehlakçısı olan bazarlarına ən qısa yolla çıxışını təmin etməyə imkan verəcək.

İki ölkə arasında ticarət dövrüyünün getdikcə artması məmnunluq doğurur. Mikayıl Cəbarovun verdiyi məlumata əsasən, bu ilin ilk beş ayında Özbəkistanla ticarət dövrüyəsi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon dolları ötüüb. Təbii ki, bu göstərici imkanlardan xeyli aşağıdır.

sədə üç dəfədən çox artaraq 200 milyon dolları ötüüb. Təbii ki, bu göstərici imkanlardan xeyli aşağıdır.



Buna görə də iki dost ölkə öz aralarında ticarət dövrüyünün 2030-cu ilə qədər 1 milyard dollara çatdırılması barədə razılığa gəliblər. “Bu hədəfə çatmaq yalnız ticarət deyil, qarşılıqlı investisiya və sənaye kooperasiya layihələrinin artırılması ilə mümkündür. Bu istiqamətdə bir sıra addımlar atılır”, - deyərək əlavə edib.

Böyük perspektiv vəd edən sənaye əməkdaşlığı

İki ölkə arasında sənaye əməkdaşlığının nisbətən yeni və çox mühüm istiqamətini təşkil edir. İndiyədək SOCAR ilə “Özbəkneftgaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın perspektivləri, təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb və əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritəsi” imzalanıb. Forumda Mikayıl Cəbarov məlumat verib ki, SOCAR Özbəkistanın “Qaraqalpaq” investisiya blokunda birgə geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını araşdırır. Nazir yaxın zamanda “Qaraqalpaq”

İqtisadi Zonaları Forumunun keçirilməsi ilə bağlı razılıq əldə olunub. Enerji segmenti iki ölkə arasında sənaye əməkdaşlığının nisbətən yeni və çox mühüm istiqamətini təşkil edir. İndiyədək SOCAR ilə “Özbəkneftgaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın perspektivləri, təcrübə mübadilələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb və əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritəsi” imzalanıb. Forumda Mikayıl Cəbarov məlumat verib ki, SOCAR Özbəkistanın “Qaraqalpaq” investisiya blokunda birgə geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını araşdırır. Nazir yaxın zamanda “Qaraqalpaq”

bloku üzrə genişmiqyaslı işlərin başlanacağına ümid etdiyini vurğulayıb. Xatırladaq ki, 2019-cu ilin yanvar ayında SOCAR və BP şirkətləri Özbəkistanın Üstürt regionunda yerləşən üç investisiya blokunda geoloji kəşfiyyat işlərinə başlamaq niyyətini ifadə ediblər və üçtərəfli müzakirələr aparılıb. Bildirilib ki, SOCAR və BP ilə tərəfdaşlıq Özbəkistanın neft-qaz sənayesi üçün prioritet hesab olunur. Bu çərçivədə xarici şirkətlərin nümayəndələrinə Üstürt regionunda yerləşən “Aralomor”, “Samsko-Kosbulak” və “Bayterek” investisiya bloklarında birgə geoloji tədqiqat aparmaq imkanlarını öyrənmək təklif edilib.

Hər iki ölkədə regionların artan cəlbediciliyi

Azərbaycan - Özbəkistan münasibətlərində diqqəti çəkən mühüm məqamlardan biri də ondan ibarətdir ki, qarşılıqlı əməkdaşlıq yalnız paytaxtlarla məhdudlaşmır, hər iki ölkənin regionalına doğru genişlənir. “Azərbaycan ilə Özbəkistanın Fərqanə vilayəti arasında iqtisadi əməkdaşlıq üçün böyük potensial var”. Bunu forumda Özbəkistanın Fərqanə vilayəti rəhbərinin müavini Nuriddin Mamajanov bildirib.

Onun sözlərinə görə, bu ilin 5 ayında Özbəkistanın Fərqanə vilayəti ilə Azərbaycan arasında ticarət dövrüyəsi 3,3 milyon ABŞ dolları təşkil edib: “Ancaq ticarət dövrüyəsini və investisiyaları artırmaq üçün böyük potensialımız var.

Ötən ilin avqustunda Daşkənddə keçirilən investisiya forumu çərçivəsində ümumi dəyəri 144 milyon ABŞ dolları olan dörd yeni investisiya layihəsinin həyata keçirilməsi barədə razılıq əldə olundu.”

N.Mamajanov qeyd edib ki, Fərqanə vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqaməti Avropa bazarlarına ixrac üçün nəzərdə tutulan kənd təsərrüfatı məhsullarının emalıdır. “Bundan əlavə, bu gün Çinin geniş bazarında ayrı-ayrı Azərbaycan şirkətləri ilə uğurla işləyirik. Həmçinin, Azərbaycanın “Azərsun” şirkəti ilə məhsulların emalı üzrə layihə ilə bağlı danışıqlara başlamışıq. Layihənin ilkin dəyəri 140 milyon ABŞ dolları təşkil edir”, - deyərək vurğulayıb.

Mübariz ABDULLAYEV

10-dan çox investisiya layihəsinin icrası gündəmdə

Forumda Özbəkistanın azərbaycanlı iş adamları üçün əlverişli imkan olduğunu bildirilib. Eyni zamanda, dost ölkəni təmsil edən iş adamları da Azərbaycanda müxtəlif sahələrdə investisiyalar yönəltməyə böyük maraqlarını ifadə ediblər. Bakıda Özbəkistanın, Daşkənddə isə Azərbaycanın milli mərkəzlərinin tikilməsi barədə razılaşma əldə olunub. İki ölkənin sahəkarları bu layihələrin həyata keçirilməsində iştirak edəcəklər. Hazırda Özbəkistanda Azərbaycan kapitalına malik 204 şirkət fəaliyyət göstərir. Respublikamız dost ölkənin iqtisadiyyatına 12 milyon ABŞ dolları investisiya qoyub. Verilən məlumatla-

ra görə, Azərbaycan şirkətlərinin Özbəkistanda əsas fəaliyyət sferaları maşınqayırma və metallurgiya, yüngül sənaye, qida məhsullarının istehsalı, yaşayış evlərinin tikintisi, xidmət və digər sahələrdir.

Nizamnəmə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan investisiya fondu vasitəsilə aparılan səmərəli işbirliyi məmnunluq doğurur. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında” saziş 2023-cü il fevralın 24-də Daşkənd şəhərində imzalanıb və hər iki ölkənin dövlət başçıları tərəfindən təsdiqlənib. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti Azərbaycanla Özbəkistanda, eləcə də üçüncü ölkələrdə investisiya layihələrinin gerçəkləşdirilməsinə hesablanır. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin hazırda 10-dan çox layihəsi var. Fondun xətti ilə müxtəlif sahələrdə əhatə edən bir sıra perspektivli layihələrin icrasına start verilib. Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində 2 min hektar sahədə əkin aparılıb. Bu rəqəmin 6 min hektara çatdırılması planlaşdırılır. Ölkələrimiz avtomobil sənayesi sahəsində də əmək-

daşlığı davam etdirirlər. Artıq birgə müəssisədə 9 min ədəd “Chevrolet” markalı avtomobil istehsal edilib ki, bu da “Made in Azerbaijan” və “Made in Uzbekistan” brendlərini gücləndirir. İndiyədək turizm və hotel biznesi sahəsində yaxşı əməkdaşlıq təcrübəsi qazanılıb. Hazırda Azərbaycan şirkəti tərəfindən Daşkənddə dəyəri 300 milyon ABŞ dolları olan hotelin tikintisi uğurla davam etdirilir. “Bu istiqamətdə 500 milyon dollar nizamnəmə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti mühüm rol oynayır. Fond yarandığı gündən iqtisadiyyatın real sektorunda layihələrin həyata keçirilməsində fəal iştirak edir”, - deyərək Mikayıl Cəbarov qeyd edib.

Diplomatik korpusun nümayəndələri Şuşada və Ağdamda...



Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzür və Qarabağa səfər çərçivəsində iyunun 21-də Şuşa şəhərində olublar. Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və şəhər işğaldan azad olunandan sonra burada aparılan bərpa-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.

Nümayəndə heyətinin Şuşa ilə tanışlığı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyindən başlayıb. Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub. 1959-cu il-



də bina ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixi



inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri var. Tikinti işləri şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşanın daşlarından istifadə olunur. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

Qonaqlar Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev-muzeyində olublar. Görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu

və ərazidəki bulaqda təmir-bərpa işləri həyata keçirilib.

Sonda Cıdır düzünə gələn diplomatik korpusun nümayəndələri buradan açılan təbiət mənzərəsini seyr ediblər. Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Elə bu səbəbdən də qədimdən burada Qarabağ ıgıdlarının cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərləri böyük şücaət göstərərək sıldırım qa-



dən ibarətdir. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.

Qonaqlar Ağdam Sənaye Parkına da baş çəkiblər. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına infrastrukturla təmin edirlər. Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkın artıq 70 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib.

"Mister Decor" Məhdud Məsuliyyətli Cəmiyyətinin divar kağızları istehsalı zavoduna gələn nümayəndə heyətinə bildirilib ki, investisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir. Artıq müəssisədə istehsal olunan divar kağızlarının xaricə ixracına başlanılıb.

Diplomatlar "Eel Electric" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektrik paylayıcı avadanlıqların, elektrik

evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Burada, həmçinin Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş olunurdu.

Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmışdı. Şuşa şəhəri işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığına əsa-

yalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib. Səfər iştirakçıları Cıdır düzündən açılan təbiət mənzərəsini seyr ediblər.

Daha sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Ağdam şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin



rot kompleksinə gəliblər. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. İşğal dövründə di-

yuvalarının və beton yarımstansiyaların istehsalı zavodunun fəaliyyəti ilə də tanış olublar.

Diplomatik korpusun nümayəndələrinin iyunun 20-də Şərqi Zəngə-



xədək fəaliyyət göstərib. Muzeydə Hacıbəylinin ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olub.

Şuşa şəhəri işğaldan azad olunan sonra bir sıra tarixi binalar kimi Üzeyir Hacıbəylinin ev-muzeyi də bərpa olunub. Muzey binasında Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri zamanı yeni ekspozisiya yaradılıb. Burada Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.

Nümayəndə heyəti sonra "Şirin su" hamamına baxıblar. "Şirin su" hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunurdu. Bu hamam isə Xan

ğal edildikdən sonra "Şirin su" hamamında abidənin memarlıq üslubuna aid olmayan dəyişikliklər edilməmiş, əlavə tikililər inşa olunmuş, hamam yarasız vəziyyətə salınmışdı. "Şirin su" hamamı 2022-2024-cü illərdə bərpa olunub.

Mərdinli məhəlləsinə gələn qonaqlara məlumat verilib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri memarlıq abidələri ilə yanaşı, həm də məhəllələri ilə tanınır. Qədim Şuşada 17 məhəllə olub. XVIII əsrin sonları, XIX əsrin əvvəllərində salınmış Mərdinli məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Mərdinli məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Şuşa şəhərinin digər tarixi məkanları kimi, Mərdinli məhəlləsi də erməni vandalizminə məruz qalıb.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə də tanış olublar. Bu küçədə dövlət-özel tərəfdaşlığı çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın

sən muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb.

Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yerləşən şəraitlə də tanış olublar. Təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb. Keçmiş məcburi köçkünlər doğma şəhərlərinə qayıdaraq yaşayış kompleksində məskunlaşıblar.

Xarici diplomatlar sonra Mehmandarovların malikanə kompleksinə gəliblər. Malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa edilib. Mehmandarovlar ailəsinə məxsus kompleksə böyük və kiçik yaşayış binaları, ailə məscidi və bulaq daxildir. Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində, həmçinin ailə məscidi

Hüseynov nümayəndə heyətinə Ağdam şəhərində həyata keçirilən quruculuq işləri barədə məlumat verib.

Nümayəndə heyəti əvvəlcə Ağdam Muğam Mərkəzi ilə tanış olub. Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub və 2025-ci ilin mayın 10-da istifadəyə verilib. Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Burada 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 15 dərş otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb. Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib. Mərkəz Qarabağ bölgəsində qədim muğam sənətinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Diplomatik korpusun nümayəndələri sonra Ağdam şəhərindəki İma-

gər tarixi-mədəni və dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlığda müxtəlif illərdə hakimiyyətdə olmuş İbrahimxəlil xanın, onun oğlu, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı, görkəmli şair, rəssam Xurşidbanu Nətovanın məzarları İmarət kompleksində yerləşir. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də buradakı qəbiristanlıqda dəfn ediliblər. Ağdam şəhəri işğal edildikdən sonra qəbiristanlıq erməni vandalizminin qurbanı olub. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Nətovanın qəbirüstü abidəsi də dağıdılıb.

İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində restavrsasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. İmarət kompleksi mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, Qarabağ atlarının nümayiş olunması üçün açıqlıq kompleksi və ziyarətçi mərkəzin-

zur və Qarabağa Laçın Beynəlxalq Hava Limanından başlayan səfəri Ağdam dəmir yolu vağzalında başa çatıb. Nümayəndə heyətinə bildirilib ki, Prezident İlham Əliyev ötən ayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib. Dəmir yolu vağzalında gündəlik 800-1000 nəfər sərnəsinin dəşinməsinə imkan verir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək.

Diplomatlar Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksindən sürət qatırı ilə Bakıya yola çıxıblar.

Qeyd edək ki, diplomatik korpusun nümayəndələri iyunun 20-də Laçında olublar.

Ermənistan üçün çıxış yolu...

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bölgənin yeni inkişaf strategiyasının müəyyən-ləşdirilməsi istiqamətindəki addımları mühüm uğurlara yol açır. Bu, bütün parametrlər üzrə ortadadır - dünyada artan gərginliyin fonunda Bakının sülh üçün apardığı siyasi xətt Cənubi Qafqaza həm sabitlik, həm də iqtisadi inkişaf vəd edir. Nəzərə alınmalıdır ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa-sının ardından bölgənin təhlükəsizlik segmentinin ən yüksək səviyyəyə çatması bütün global aktorların diqqətini cəlb edir. Beləliklə növbəti mərhələdə Cənubi Qafqazın həyatında yeni - sabit, inkişafa yönəlik dövrün başlaması üçün şans yaranır. Günün rəkursundan baxdıqda, bu təhlükəsizlik xəttinin vaciblik in-deksi daha yaxşı görünür - yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət qazanması, tanınması global layihələrin bizim coğrafiyada təşəkkül tapmasını təmin edən mühüm faktlardan birinə çevrilmə imkanını formalaşdırır. Xüsusilə, Qərb-Şərq kontentində əlaqə-lərin yeni müstəviyə transfer edilməsi aktuallıq daşıyır.

Şərtlər yerinə yetirilməlidir

Sülh Ermənistan üçün də yega-nə çıxış yoludur - 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri Cənubi Qafqazda yeni si-yasi reallıqlar formalaşdırdı. Bu reallıqlar daha çox Azərbaycanın ərazi bütövlüyünün və suverenliyi-nin təmini olaraq diqqətdən keçiril-sə də, ortada mühüm bir həqiqət var - II Qarabağ müharibəsinin nə-ticələri, imzalanacaq sülh Ermənis-tanın hüquqi dövlət statusu qazan-masına şərait yaradacaq. Bu reallıq

əvvəllər Ermənistanın siyasi rəh-bərliyi və ictimaiyyəti tərəfindən etiraf edilməyə də, zaman keçdikcə, Azərbaycanın önə sürdüyü məsələ-lərin İrəvan üçün nə qədər böyük əhəmiyyət daşıdığı ortaya çıxır. Azərbaycanın hələ 2022-ci ilin martında təşəbbüskarı olduğu pro-ses bu və ya digər şəkildə zaman-zaman Ermənistanın siyasi rəhbər-liyi tərəfindən təsdiqlənib və bu gün də təsdiqlənir - Azərbaycanın Ermənistanla razılaşdırdığı 17 maddə

dolıq sənəd beynəlxalq hüquqa söykənməklə, mövcud həqiqətləri əks etdirməklə yanaşı, Ermənista-nın özünü real dövlət olaraq təsdiq-ləməsi üçün yeni zəmin yaradır. Burada yer alan müddəalar Ermə-nistanın global arenada suveren dövlət kimi yer tapması üçün şərait deməkdir. Konstitusiyada dəyişik-lik etməklə Azərbaycan torpaqları-na iddialardan rəsmən əl çəkilməsi Ermənistan üçün vacib şərt kimi önə çıxır -Ermənistanın bu qondar-ma iddialardan rəsmən əl çəkəməsi İrəvanın özünün dövlət kimi sər-hədlərinin tanınması üçün ilkin şərt rolunu oynayacaq. Yəni Ermənistan üçün hər şeyin başlanğıcı məhz sülh sənədinin imzalanması, irəl-i sürülən şərtlərin yerinə yetirilməsi-dir.



Sülhün region üçün vacib şərt olması Ermənistan baş nazirinin Türkiyəyə səfəri çərçivəsində də açıq şəkildə göründü. Bölli olduğu kimi, iyunun 20-də Türkiyəyə səfər edən Paşinyan Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Paşinyanın səfəri Ermənistandan Türki-yəyə bu səviyyədə ilk rəsmi səfər kimi tarixi əhəmiyyət kəsb edib - səfər həm də iki ölkə arasında mü-nasibətlərin normallaşması pro-se-sində mühüm mərhələ hesab olu-

nur. Türkiyə KİV-nin məlumatına görə, görüşdə Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib. O, Türkiyənin bölgənin "qazan-qazan"

prinsipi əsasında inkişafı istiqamə-tində həyata keçirilən səylərə hər cür dəstəyi verməyə davam edəcə-yini bildirib. Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq ad-dımlar da müzakirə olunub.



Təhlükəsizlik qarantı...

Böli, sülhün vacib şərt olması zaman-zaman Paşinyanın da dilin-dən səslənib. Erməni baş nazir də-

fələrlə bildirib ki, (həttə xalqa mü-raciətlərində) "real Ermənistan"ın qurulması üçün ölkəsi və xalqı uto-

Bölgədə münasibətlərin normal-laşmasında ən mühüm məqamlardan biri də kommunikasiyaların açılmasıdır. Yeri gəlmişkən, bu məsələ Er-mənistan ictimaiyyəti tərəfindən də hər zaman aktual saxlanılır - nəzə-rə alsaq ki, Zəngəzur dəhlizinin açılma-

sı həm də Ermənistan üçün mühüm inkişaf perspektivləri vəd edir, bu ölkənin siyasi kəsiminin mühüm hissa-sının məsələyə baxışı müsbətiönüm-lüdür. Ermənistanın ictimai rəyi də artıq bu həqiqəti özə də bilib - Zəngəzur dəhlizi Azərbaycandan Azər-

pik yalanlardan, qondarma iddialar-dan geri çəkilməlidir. Bu, İrəvana xoş gələcək vəd etmir. Amma sül-hü imzalayacağı təqdirdə Azərbyay-canın ümumən Cənubi Qafqazda yaratdığı mühüm inkişaf prosesinin bir hissəsinə çevrilmək imkanı qazanacaqlar. "Çətir altından" xilas olmaq perspektivi yaranacaq. Bu fakt, həm də Paşinyana qarşıdan gələn seçkilərdə daxili auditoriyada rəqibləri üzərində üstünlük forma-laşdıracaq. Sülhün imzalanması erməni kilsəsinin zərərsizləşdirilməsi demək olacaq - artıq Paşinyan nə

siyasi, nə də teokratik müxalifət-dən "əziyyət" çəkməyəcək.

Tarixən Azərbaycan torpaqla-rında özlərinə dövlət qurmuş ermə-nilərin yenidən işğal arzusunun qarşısını almaq üçün Azərbaycan mühüm bir proses başladıb - sülhün imzalanması üçün Ermənistan konstitusiyası dəyişməlidir, orada yer alan bir sıra qondarma iddialar çı-xarılmalıdır. Paşinyanın özü bir da-ha təsdiqləyir ki, Azərbaycan düz yoldadır - əbədi sülh üçün ortadakı şərtlərə əməl olunmalıdır.

ri, keçid məntəqələri və marşrutları təşkil edə bilər. Çünki Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu üzərində ən qsa yol olmaqla istər Qərb, is-tərsə də Şərq kontingentindən olacaq tərəfdaşlar üçün effektiv xarakter da-sıyır. İnfrastruktur baxımından da



Zəngəzur dəhlizinin açılması...

Zəngəzur dəhlizi olduqca əlverişli-dir. Dəhlizin Azərbaycandan keçən hissəsində işlər tam hazırdır. Zəngə-zur dəhlizinin ən mühüm üstünlüklə-rindən biri isə Avropa ilə Asiyayı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, elə-cə də Yaxın Şərqə çıxış imkanı qaz-nacaq layihə tərəfdaşları bu üstün-lükdən də yararlanmış olacaqlar. Bu

isə Ermənistana mühüm üstünlüklər vəd edir. Dəhlizin açılması Ermənis-tanın iqtisadi potensialında mühüm dəyişikliklərə yol açacaq. Bütün bölgə dövlətləri bu xətt vasitəsilə birlə-şəcək və yeni iqtisadi güc müstəvisi yaradacaq ki, burada da Ermənistan üçün böyük dividendlər gözlənilir...

P.İSMAYILOV

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub



Ölkəmiz "Startup Genome" global hesabatında mövqeyini yaxşılaşdırıb

Dünya ölkələrinin innovasiya eko-sisteminin təhlilini aparan "Star-tupGenome" tədqiqat platforması 2025-ci il üzrə hesabatını açıqla-yıb. Sənəddə Azərbaycanın bir sıra innovativ texnologiyalar üzrə irəliləyiş əldə etdiyi vurğulanır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib ki, ölkəmiz İKT, dövlət idarəetmə-sində rəqəmsal texnologiyaların tətbiqi və oyun sənayesi kimi sa-hələrdə rəqabətqabiliyyətli döv-lətlər qrupuna daxil olub. Hesa-

batda Azərbaycan "Asiya ekosis-temində istedadların ölçəcanlığı" reytingində ilk iyirmi beş ölkə arasında yer alır. "Startup Genome" hesabatında göstərilir ki, Azərbaycandakı ekosistem dövlətin rəqəmsal tran-

sformasiya yanaşması, kibertəhlükəsizlik və insan kapitalının inkişaf təşəbbüsləri ilə hərtərəfli dəstəklənir. 2024-2025-ci illərdə startaplar üçün "Microsoft", "Vi-veka" və "Startup Wise Guys" ki-mi global səviyyədə tanınan şirkətlərin cəlb edilməsi ilə bir sıra layihələr reallaşdırılıb, rəqəmsal dövlət xidmətlərinin spektri və miqyası genişləndirilib. Ölkədə, həmçinin oyun sənayesinin inkişafı strategiyasının bir hissəsi ola-ra-q nüfuzlu "Xsolla" şirkəti ilə oyun studiyaları üçün inkubasiya proqramı keçirilir. "Startup Genome"un idarəedici tərəfdaşı Stefan Kuesser bildirib ki, Azərbaycanın startap ekosiste-mi beynəlxalq əlaqələri və dina-mik texnologiya icmasının inkişafı ilə regionda strateji əhəmiyyətə sahibdir. İnnovasiya təşəbbüsləri dərinləşir və bu da uzunmüddətli inkişaf üçün fundamental imkan-lar yaradır.

Rəqəmsal sektorun müasir biznes modeli

Azərbaycanda rəqəmsal iqtisa-diyyatın müasir trendlərindən biri olan startap ekosistemi artıq biznes ideyalarının mükəmməl aləti kimi özünü doğrultmaqdadır. Bir neçə ildir ki, fəaliyyət göstərən "Startap

Azərbaycan" platforması startap-lar, investorlar, maliyyə fondları, yeni rəqəmsal alətlərə dəstək ver-məklə gənc biznes komandasının təşviqinə və böyüməsinə səbəb ol-maqladır. Bunun nəticəsidir ki, sü-

ni intellektin atributlarından biri olan bu layihələrə qoşulan gənc istedadların sayı durma-dan artır.

Startaplar uğurlu biznes layihə-si kimi kiçik və orta biznesin (KOB) marağında da ön plana çıxmaqdadır. Bu günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentli-

yində (KOBİA) "Startap" şəhadət-naməsinin verilməsi üzrə yaradılmış Ekspertlər Şurası KOB subyektlərindən daxil olmuş 9 müraciətə baxaraq onlardan 4-nə "Star-tap" şəhadətnaməsinin verilməsini təsdiqləyib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 192-ə çatıb.

Qeyd edək ki, "Startap" şəha-dətnaməsi KOB subyektlərini şə-hadətnaməni aldıkları tarixdən etibarən innovasiya fəaliyyətin-dən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edilib. Vergi Məcəlləsinin 102.1.31.-ci maddə-sinə əsasən, "Startap" şəhadətna-məsi olan fiziki şəxs şəhadətna-məni aldığı tarixdən 3 il müddəti-nə və həmin startap şəhadətna-məsi üzrə innovasiya fəaliyyətin-dən əldə etdikləri gəlirləri vergi-dən azad edir. Həmçinin, startaplar üzrə texnoloji avadanlıqlar və maddi-texniki güzəştlər və təşviq-lər də bu sahədə motivasiyaedici mühit yaradıb.

Startapların nüfuz etdiyi yük-sək texnologiyalar parklarında da xüsusi aktivlik nəzərə çarpmıraq-da-dır. Bu, texnopark rezidentlərinin sayının 96-ya yüksəlməsinə sə-bəb olub. Qeyd edək ki, Vergi Məcəlləsində edilmiş dəyişiklik-



Güzəşt və iqtisadi təşviqlər yeni gənc nəslə formalaşdırır

lərə və 2023-cü il yanvarın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar par-kından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyat-a alındıqları hesabat ilindən başlay-a-ra-q 10 il müddətinə mənfəət, gəlir əmlak vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqla-rın və qurğuların idxalına münasi-bətdə ƏDV-dən azad edilib. Vergi güzəştləri onların həm texno-park, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir.

Nəticədə bu güzəşt və moti-vasiyalar yüksək texnologiyalar və innovasiyalar sektorunda çalış-an gənc biznes icmasının sistem inteqrasiyası, proqram təminatı, süni intellekt məhsulları üzrə inkişafında əlverişli münbit mühit yaradır.

Həmçinin, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasi-ya Mərkəzinin yeni rəqəmsal tex-nologiyaların tətbiqinə, o cümlə-dən startap platformasına dəstəyi yeni biznes nəslinin formalaşma-sında mühüm rol oynayır.

E.CƏFƏRLİ

Dünya startap ailəsində Azərbaycanın yeri

Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq global bazarlarda uğurlu inves-torlar kimi qəbul edilir. Bu motiva-siyalar sayəsində son illərdə Azər-baycanın İT və rəqəmsal sektorla-rında startap, süni intellekt və biz-nes ideyaları dünya ölkələrinin star-tapları ilə rəqəbat aparmağa çalışır. Onların KOBİA, Xəzər-Vençur, El-min İnkişafı Fondu, Prezident ya-nında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasın-da təmsil olunan bacarıqlı gənc ide-ya müəllifləri kifayət qədər uğur qazanmağa nail olub. Ölkəmizi təmsil edən "SkyBee" komandası Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Mü-sabiqəsində 30-dan artıq texnologi-ya şirkəti arasında "Aqır sektordə



ən yaxşı startap" nominasiyasının qalibi olub. Azərbaycanlı startapçı-lar artıq okeanın o tayında da rəqə-bət üçün imkanlarını sınamağa çalışır. Yaxın vaxtlarda ABŞ-da keçiri-

ləcək Ümumdünya Startap Yarış-masına iştirak hüququ qazanmaq bu imkanları nümayiş etdirmək baxı-mından yaxşı fürsət hesab edilə bi-lər.

Demokratik ənənələrə sadıqlıq

Ölkəmizdə söz azadlığı təmin olunur



Azərbaycan
Respublikasının
Medianın İnkişafı
Agentliyi

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır

Ölkəmizdə fikir və söz azadlığı yüksək səviyyədə təmin olunub. Demokratik ənənələrə sadıqlıqla seçilən Azərbaycan söz azadlığının qorunduğu, məlumat azadlığı prinsipinə hörmətlə yanaşan ölkələrdən hesab edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radio-lar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.

Vurğulandığı kimi, söz və ifadə azadlığı demokratiyanın təməl prinsiplərindəndir. Bu element dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malik olmaqla yanaşı, indikator rolunu oynayır. Başqa sözlə, cəmiyyətin azadlıq indeksinin müəyyənləşdirilməsi həm də ölkədəki söz və məlumat azadlığı və bu azadlığın təmin olunmasına yönəlik tədbirlərə əsaslanır. Azərbaycan da söz azadlığının qorunduğu, məlumat azadlığı prinsipinə hörmətlə yanaşan ölkələrdəndir. 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra ölkəmizdə söz azadlığının bərqərar olması istiqamətində mühüm addımlar atılıb, Ulu Öndərin rəhbərliyi və birbaşa iştirakı ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı hüququ təsbit edilib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkədə söz azadlığının təmin olunması istiqamətində əsaslı fəaliyyət nümayiş etdirir.

Zəruri qanunvericilik bazası yaradılıb

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən “Bakıxəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi

plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Onun sözlərinə görə, Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı: “Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil media formalaşmaqdadır. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən məlumat azadlığı dövlət tənzimlənməsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən senzura ləğv olundu.



Azərbaycan mətbuatının dövlət nəşriyyatına olan borcları əvvəlcə üç il müddətində donduruldu, sonra isə ləğv olundu. Çox sevindirici

haldır ki, bu məqsədyönlü işlər Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün qəzet, jurnal, informasiya agentliyinin təsis edilməsi üçün müəbit şərait var. Ölkəmizdə kütləvi informasiya vasitələrinin normal fəaliyyət göstərməsi üçün zəruri qanunvericilik bazası yaradılıb”.

Medianın fəaliyyəti üçün hər hansı bir əngəl yoxdur

A.Quliyev vurğulayıb ki, hazırda Azərbaycanda medianın fəaliyyət göstərməsi üçün heç bir əngəl



üzərinə düşən vəzifələr. Dövlətə gəlincə, burada qanunvericilik kifayət qədər mükəmməldir. Müəyyən qüsurlar, yaxud da tənqidlər olsa da, dövlət medianın və jurnalistlərin azadlığının yüksək səviyyədə təmin edilməsi üçün bütün şəraiti yaradıb. Azərbaycanda heç kəs iddia edə bilməz ki, biz özümüzlə azad şəkildə ifadə etməkdə çətinlik çəkirik. Medianın fəaliyyət göstərməsi üçün hər hansı əngəl yoxdur”.

Bu gün Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət, qayğı göstərir. Məhz bu diqqət və qayğıdan irəli gəlir ki, hazırda Azərbaycanda yüzrlər məlumat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursla-

rı fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Mətbuatın, eləcə də digər media vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar isə ölkəmizdə kütləvi informasiya vasitələrinin müstəqilliyini daha möhkəm özüllər üzərində bərqərar edir. Hazırda mətbuatda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha müəbit şəraitin yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyətinin qarşısında duran mühüm vəzifələrdən biridir”.

Yegana



Zəngin resurslara malik olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artır.

Bir qədər bundan əvvəl baş tutan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə vurğulandığı kimi,

Avropaya qaz tədarükümüz 50 milyard kubmetrə çatdı

respublikamızın fəal iştirakı ilə son illərdə “qoca qitə”nin yeni enerji xəritəsi formalaşmış. Azərbaycanın müqavilə öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi, ədalətli enerji siyasətinə sadıq

qalması, istehsal həcmələrini davamlı olaraq artırması və şaxələndirilmiş nəql marşrutlarına malik olması avropalı istehlakçılarda ölkəmizə böyük inam yaradıb. Prezident İlham Əliyevin 30-cu

Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un

rəsmi açılış mərasimindəki çıxışında vurğuladığı kimi, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır.

Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur

Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 milyard kubmetrə çatıb. Bu barədə Energetika Nazirliyindən məlumat verilib. Bildirilir ki, Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) qaz kəməri vasitəsilə Avropaya qaz nəqlinə baş-

lanandan bu günə qədər ixrac həcmi əhəmiyyətli dərəcədə artmaqla yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyası da genişləniş. Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı

“Şahdəniz” yatağından təbii qazın Avropaya nəql edilməsi üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizinin son komponenti olan Transadriatik qaz kəməri 2020-ci il noyabrın 15-də kommersiya istismarına verilib. 878 km uzunluğunda olan qaz kəməri Yunanıstan, Albaniya, Adriatik dənizi və

İtaliyadan keçir.

Respublikamız 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Aİ ilə əldə olunmuş razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə minimum 16 milyard kubmetrə çatmalıdır. Qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.



“Mavi yanacaq” ölkəsi

Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin üç mərhələsini fərqləndirib. Birinci mərhələ sırf neft hasilatı və ixracı ilə bağlıdır. 1994-cü il sentyabrın 20-də ölkəmizlə transmilli şirkətlər arasında “Azəri-Çıraq-Günəşli” dəniz neft-qaz yataqları blokunun kəşfiyyatı və işlənməsi üzrə “Əsrin müqaviləsi”nin imzalanması ilə neftçixarma tariximizdə yeni səhifə açıldı. “Əsrin müqaviləsi”nin texniki parametrləri kifayət qədər genişdir. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini

(Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petroları, Pennzoil, Ramco, Delta) iştirak edib. İlk hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1,072 milyard ton həcmində müəyyən edilib. “Əsrin müqaviləsi” imzalandıqdan az sonra Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilib.

“Mavi yanacaq” istehsalı və ixracı Azərbaycanın uğurlu enerji siyasətinin ikinci mərhələsini təşkil edir. Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən sonra transmilli şirkətlərlə imzaladığı ikinci böyük kontrakt “Şahdəniz” qaz yatağı üzəridir. Xatırladaq ki, bu kontrakt 1996-cı il iyulun əvvəlində Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanıb. Bütövlükdə Azərbaycanın təsdiq edilmiş mavi yanacaq ehtiyatlarının həcmi 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan qazının xarici istehlakçılara çatdırmaq üçün 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilib. “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın bu kəmərlə ixracına başlanıb. Bununla da Azərbaycan özünü dünyada həm də “mavi yanacaq” ölkəsi kimi təsdiqləməyə başlayıb.

Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz” də cəmləşməyib. 2023-cü ilin iyul ayında Azərbaycan özünün enerji siyasətinin mavi yanacaq seqmenti üzrə daha bir mühüm uğura imza atıb. Söhbət Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə

yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkın Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılmasından gəlir. Məlum olduğu kimi, bəzi məkrli, azərbaycanafob dairələr hansı yollarla Azərbaycanın enerji siyasətinə pəl vurmaq, ölkəmizə beynəlxalq inamı azaltmaq məqsədi ilə respublikamızın ehtiyatlarının azaldığı barədə dezinformasiyalar yayırdılar. Növbəti zəngin qaz yatağında - “Abşeron”da hasilata start verilməsi ilə belə iddialar tar-mar oldumu.

“Abşeron” yatağının ehtiyatları 300 milyard kubmetr həcmində dəyərləndirilir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 mil-

yon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. JOCAP (Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və TotalEnergies hər biri 50 faiz paya malikdir.

Xəzərin Azərbaycan sektorundakı digər yataqların potensialı da kifayət qədər böyükdür. “Ümid” yatağının ehtiyatları 200 milyard kubmetrdən çoxdur. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku, “Şəfəq-Asiman” və başqa qaz yataqlarının işlənilməsi üzərində işlər davam etdirilir.

Azərbaycanın böyük üstünlüyü - müasir nəql infrastrukturunu

Dünyada enerji resurslarına malik olan ölkələrin sayı çoxdur. Ancaq onların bir çoxu Avropa ilə enerji dialoqu qurmaq istəsələr də, buna nail ola bilməyiblər. Açıq deyək ki, satış bazarlarına çıxmaq və burada özünü təsdiq-

ləmək elə də asan məsələ deyil. Bəs Azərbaycan buna necə nail olub və ölkəmizin üstünlüyü nədədir?

Son vaxtlarda bu qəbildən olan suallar müxtəlif dairələrdə tez-tez səslənir. Açıq deyək ki,

ölkəmizə qibtə edənlər, hətta Azərbaycanın Aİ ilə enerji dialoquna hansısa bir formada xələf gətirməyə çalışan qüvvələr də var. Ancaq azərbaycanafob dairələrin bu kimi canfəşanlıqları əbəsdir. Respublikamızın mövqeyini gücləndirən bir sıra fundamental amillər var. O cümlədən müasir nəql marşrutuna malik olması Azərbaycanın çox mühüm üstünlüyüdür. Yəni də müqayisələr aparsaq, görürük ki, bir

sıra təchizatçı ölkələr nəql infrastrukturuna malik olmadıqlarına görə satış bazarlarına çıxmaqda problemlərlə üzləşirlər. Prezident İlham Əliyevin strateji bəzirləri bu məsələdə də, necə deyirlər, zamanı qabaqlayıb. Hazırda respublikamız Avropa üçün yalnız yeni enerji mənbəyi deyil. Azərbaycanın üstünlüyü həm də odındadır ki, ölkəmiz dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi sayəsində Xəzər sahillərindən

Avropanın mərkəzi hissəsinə-dək uzanan müasir nəql marşrutunu - Cənub Qaz Dəhlizinin yaradılmasına nail olub. Açıq dəniyə çıxışı olmayan Azərbaycanı Aralıq və Adriatik dənizləri ilə birləşdirən layihə bir vaxtlar çoxlarına xəyal kimi görünəndə, artıq realılıqdır. Cənub Qaz Dəhlizi 3 boru kəməridən ibarət inqezasiya edilmiş boru kəmərləri sistemidir - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TA-

NAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri. TAP layihəyə qədər uzanır. Cənub Qaz Dəhlizi 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturudur. Hazırda respublikamız Avropadakı istehlakçılara qaz ixracını bu kəmər vasitəsilə həyata keçirir. Eləcə də Avropada Cənub Qaz Dəhlizinin yeni qolları yaradılır.

MÜBARİZ

London Aİ yolunda?

Sorğular “Brexit”in uğursuz olduğunu göstərir

“Köhnə qitə”nin iqtisadi-siyasi birliyi kimi xarakterizə olunan Avropa İttifaqı yarandıqı 35 ilə yaxın dövr ərzində mühüm dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklərin ən yadda qalanlarından biri Böyük Britaniyanın Aİ-dən çıxmasıdır. Bir neçə il öncə rəsmi London Böyük Britaniyada keçirilmiş referendumun nəticələrini əsas götürərək Aİ-ni tərk etdi. Həmin zaman Britaniya ictimaiyyətinə “Brexit”ə münasibət müsbət idisə, hazırkı proseslər fonunda bu münasibətin dəyişdiyini müşahidə etmək olar. Belə ki, “YouGov” şirkətinin bu yaxınlarda keçirdiyi sorğuya görə, britaniyalıların əksəriyyəti bu qə-

rardan peşmanlıq keçirir və ölkənin yenidən Aİ-yə qoşulmasını istəyir. “Independent”in məsələ ilə bağlı məlumatında qeyd olunur ki, sorğu iştirakçılarının 56 faizi Böyük Britaniyanın Aİ-yə qayıtmasının tərəfdarıdır. Respondentlərin 61 faizi isə “Brexit”in uğursuzluq olduğunu düşünür. Onların böyük əksəriyyəti bu uğursuzluğa görə keçmiş baş nazir Boris Consonu və Mühafizəkarlar Partiyasını ittiham edir.

Ötən ay isə Böyük Britaniya və Avropa İttifaqı Londonda “Brexit”dən sonrakı ilk rəsmi

sammit çərçivəsində bir araya gəlməşdilər. Baş nazir Kir Starmer və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirak etdiyi görüş Aİ ilə Britaniya arasında əlaqələrin yenidən qurulması üçün əhəmiyyətli mərhələ hesab olunurdu. Sammitin məqsədi iki tərəf arasında münasibətləri dərinləşdirmək və yeni razılaşmalar imzalamaq idi. Razılaşmaların “Brexit”dən sonra artan bürokratik çətinliklər və xərclər səbəbindən zəifləyən ticarət əlaqələrinin canlandırılmasına və Britaniya iqtisadiyyatının gücləndirilməsinə töhfə verəcəyi düşünülür.

Qeyd edək ki, son vaxtlarda tərəflər arasında danışıqların əsas məzmunu müdafiə, ticarət, balıqçılıq və Aİ ölkələrinin gəncləri üçün hərəkətliyyəti asanlaşdıracaq mümkün proqramlardır.



kəyə əvvəlki kimi investisiyalar yatırılır,” - deyə S.Zahidov bildirib. Qeyd edib ki, Böyük Britaniyanın Aİ-ni tərk etməsinin səbəblərindən biri Brüsselin miqrasiya siyasətinə kəskin münasibəti idi: “Böyük Britaniya Aİ-nin miqrasiya siyasətinə qarşı idi. Bununla heç cür razılaşmaq istəmirdi. “Brexit” Britaniyada işçi məsələsində də öz mənfi tə-

sirlərini göstərib. Sahibkarlar bundan əziyyət çəkirlər”. Ekspert vurğulayıb ki, bütün bunlar Britaniya ictimaiyyətində “Brexit”ə münasibəti dəyişdi: “Sadələşdirmə bu amillər britaniyalıların “Brexit”ə skeptik yanaşmasına gətirib çıxardı. Bu gün Böyük Britaniyada əhalinin beşdən üçü “Brexit”in səhv qərar olduğunu hesab edir”.

Qayıdış mümkündürmü?

“Hazırda Böyük Britaniyanın rəhbərliyində olanlar - Leyboristlər və Baş nazir Keir Starmer ölkəni Aİ-yə qaytarmaqda maraqlı deyil. Hesab edirəm ki, onlar bunu heç vaxt gündəmə gətirməyəcəklər. Amma Starmer və onun komandası Avropa İttifaqı ilə Böyük Britaniya arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin tərəfdarıdır. Artıq Leyboristlər bu istiqamətdə ciddi addımlar atıblar. Qeyd edim ki, ma-

yyın 19-da Londonda baş tutan Böyük Britaniya-Aİ sammitində hər iki tərəf arasında diplomatik-siyasi, iqtisadi-ticarəti, müdafiə-təhlükəsizlik, miqrasiya və enerji sahələrində əməkdaşlığa dair razılaşmalar imzalandı. Böyük Britaniyanın hazırkı rəhbərliyi Aİ ilə əməkdaşlığın genişləndirilməsi xəttini tutub,” - deyə S.Zahidov vurğulayıb.

Yunis ABDULLAYEV

QƏRBİ AZƏRBAYCANDA İLK MİLLİ MƏTBUAT ORQANI: “LƏK-LƏK”

əvvəli ötən saylarımızda

“Lək-lək” jurnalı birinci nömrəsindən axırıncı nömrəsinə qədər “Molla Nəsrəddin” platformasında dayanmış, onun yoluna, üslubuna sadiq qalmışdır.

Jurnalın 30 iyun 1914-cü il 12-ci nömrəsində Mirməhəmməd Mirfətullayev tərəfindən “Lək-kək”in müdiri və nəşri vəzifəsindən istefa verdiyi barədə belə bir məlumat dərc olunmuşdur. Həmin məlumatdan Mirməhəmməd Mirfətullayevin “Lək-kək”in müdiri və nəşriyləndən azad olunması ilə bağlı İrəvan qubernatoruna ərizə ilə müraciət etdiyi aydın olur. Məlumatda bildirilir ki, “bəzi səbəblərə görə bir neçə nömrədən sonra daha “Lək-lək” məcmuəsi çıxmayıb və “Lək-kək” müştərilərinə “Çınqı” namində məcmuə göndəriləcəkdir. Bu yeni nəşr olunan “Çınqı” məcmuəsi Əli Məhzun Hacı Zeynalabdinzadə və Cabbar Əsgərzadənin təhti-müdiriyyətlərində olub və İrəvanın bir neçə maarifpərvər cavanlarının maddi və mənəvi köməkliyi ilə nəşr olunacaq”. Amma hansısa səbəblərdən “Çınqı” məcmuəsinin nəşri mümkün olmamışdır. “Lək-kək”in 30 iyun 1914-cü il tarixdə işıq üzü görən 12-ci nömrəsi onun söz, fikir tribunasında və auditoriyasında son çıxışı oldu. Çox az ömür sürmüş olan “Lək-kək” jurnalının Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus fəxri yer tutmasına onun müdir və nəşirlərindən biri, məhərrətli satirik, böyük şair, görkəmli maarif və mətbuat xadimi Cabbar Əsgərzadənin misilsiz xidmətləri olmuşdur. İrəvan quberniyasında milli mətbuatın yaranması məhz onun adı ilə bağlıdır. Mirzə Cabbar 1885-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərində doğulmuşdu. İrəvan quberniyasında mədəni həyatın dirçəlməsinin, teatr təməllərinin və müsəmirələrin keçirilməsinin aktiv təşkilatçısı və iştirakçısı idi. Ümumiyyətlə, “Molla Nəsrəddin”in meydana gəlişi digər molla nəsrəddinçilər kimi Cabbar Əsgərzadənin də yaradıcılıq yolunu dərhal müəyyən edir, mövzu, ideya-üslub xətlərini uzun sürmüş. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Məmməd Səid Or-

dubadı, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz, Əmər Faiq Nəmanzadə, Əli Razi Şəmçizadə və Molla Nəsrəddin ədəbi məktəbinin başqa yaradıcı ziyalıları ilə bir sırada addımlayan görkəmli satirik sə-nətkar Cabbar Əsgərzadənin “Molla Nəsrəddin”in Qərbi Azərbaycanda geniş şəkildə yayılmasında, geniş oxucu qrupuna çevrilməsində, abunəçi sayının artırılmasında misilsiz xidməti var idi. O istər “Molla Nəsrəddin”də, istərsə də Cənubi Qafqazda nəşr edilən ayrı-ayrı mətbuat orqanlarında İrəvanın ictimai, ədəbi-mədəni həyatının işıqlandırılmasında fikri aydın, mühakimələri



xır. Onun teatr, şeir, uşaq nağılı və hekayələrindən ibarət 12 cild əsəri çap olunmuşdur. Xalqımızın böyük oğlu, görkəmli mətbuat və maarif xadimi, şair Cabbar Əsgərzadə 1966-cı ildə Tehranda vəfat etmişdir.

“Lək-lək”in digər müdir və nəşiri Mirməhəmməd Hacı Mir Əsədullazadə Mirfətullayev İrəvanda milli intibahın önündə gedən, mütəfəkkir qələm sahibləri ilə çiyin-çiyinə xalqına xidmət göstərən, maarifpərvər ziyalılarımızdan biri olmuşdur. O 1882-ci ildə İrəvanda anadan olmuşdur. Dramaturq, publisist, nəşir Mirməhəmməd Mirfətullayev İrəvanda maarifpərvər, yüksək təhsilə malik, ərəb və fars dillərini mükəmməl bilən, xeyrixah ziyalı və böyük nüfuz sahibi kimi tanınırdı. Onun 1911-ci ildə Bakıda Orucov qardaşlarının elektrik mətbəəsində 3 pərdəli “Qaradən artıq boyaq olmaz”, “Kərbəlayi Güzməlinin öv-rəti” dram əsərləri, 1916-cı ildə İrəvanda “Lyus” mətbəəsində “Kefci və kefcilər” 4 şəkili musiqili komediası çap olunmuşdur. Mirməhəmməd və qardaşı Mirfətulla Mirfətullayev həm də İrəvanda böyük imkanlara malik iş adamı kimi tanınırdılar. Onların İrəvanda bir neçə şəxsi mülləkləri, dükənləri vardı. “Lək-lək”in səhifələrində Mirfətullayevin dükənlərində satılan mallarla bağlı tez-tez elanlar veriliirdi. Görünür, “Lək-lək”də bu elanların mətə-madi verilməsi məcmuənin müdiri və nəşiri arasında fikir ayrılığına səbəb olmuşdur. Həm də bunu “Lək-lək”də dərc olunmuş “Mirfətullayev bəradərlərinin fruktovı mağazası” adlı yazıdan da aydın görmək olar. “Dönə-dönə elanlar vermək, başqa mağazalara nisbətən bu mağazanın üstünlüklərini nəyi varsa hamısını təbliğ etmək, xalqın mənəfiyindən daha çox şəxsi mənəfiyyəti üstün tutmaq meyindən gəlməmişdirmi?”

Deməli, “Lək-lək”in bağlanmasına bir tərəfdən yaranmış çox gərgin bir şərait, digər tərəfdən həm də məcmuənin müdir və nəşiri arasındakı fikir ayrılıqları da müəyyən rol oynamışdır. Amma buna baxmayaraq, bu yazı Mirfətullayevin narazılığına səbəb olmuşdu. Göründüyü kimi, Cabbar Əsgərzadənin fikirlərində hər hansı bir şəxsi qərəzçilik hissi yox idi. O, sadəcə “Lək-lək”in nəşri imkanlarından təkəzə özü üçün deyil, həm də ümummilli maraqları önə çəkməyi daha məqbul hesab edirdi.

Bütün bunlara baxmayaraq, İrəvanda ana dilində ilk mətbuat orqanı olan “Lək-lək” Mirməhəmməd Mirfətullayevin maddi və mənəvi dəstəyi ilə işıq üzü görmüş, jurnalın bütün ağırlığını əməl dostu Cabbar Əsgərzadə ilə birlikdə öz çiyində daşımışdır. Qərbi Azərbaycanın mətbuatı tarixinə nəzər yetirərkən İrəvanın görkəmli ziyalıları tərəfindən yaradılmış “Lək-lək” satirik jurnalı həmin dövrdə xalqımızın, onun milli məfkuresinin, ideologiyasının, mədəniyyətinin inkişafında özünəməxsus rola malik olmuşdur. “Lək-lək” bağlandıqdan sonra İrəvanda yaşayan azərbaycanlı ziyalıların ciddi səylərinə baxmayaraq, 1917-ci ilə kimi heç bir qəzet və jurnal nəşr edilməmişdir.



Calal Allahverdiyev, filologiya üzrə fəlsəfə doktoru, dosent



Beynəlxalq aləminin narahatlıqla müşahidə etdiyi İsrail-İran münaqişəsi davam etməkdədir. Artıq səkkizinci gündür ki, iki ölkə arasında qarşılıqlı hücumlar intensiv xarakter alıb. Qeyd edək ki, iyunun 20-də İsrail Hərbi Hava Qüvvələri İsfahan bölgə-

sində yerləşən və İsrail təyyarələrini hədəf almaq üçün nəzərdə tutulmuş bir neçə raket sisteminə aviazərbələr endirib. İsrail KİV-nin məlumatına görə, son hücum əməliyyatlarında İsrail qırıcıları İsfahan və Tehran ətrafındakı raket sistemlərini və radiolo-

davam etdirməyə hazırdır - o, Tehranın yaxın vaxtlarda “Avropa üçlüyü” formatında növbəti görüşün keçirilməsi imkanını nəzərdə keçirdiyini bildirib: “Biz “Avropa üçlüyü” və Avropa İttifaqının digər ölkələri ilə məsləhətləşmələrin davam etdirilməsinin tərəfdarıyıq və həmçinin yaxın vaxtlarda daha bir görüş keçirməyə hazırıq”, - deyər Əraqçi vurğulayıb. İranın XİN rəhbəri əlavə edib ki, nüvə proqramı sifət dinc xarakter daşıyır və MAQATE-nin nəzarəti altında beynəlxalq öhdəliklərə tam uyğun olaraq həyata keçirilir.



indi, İsrailin zərbələri altında qotı şəkildə rədd ediləcək. Lakin biz Böyük Britaniya, Almaniya və Fransanın nüvə problemi ilə bağlı təşəbbüsünün nədən ibarət olduğunu eşitməliyik,” - deyər Əraqçi bildirib.

Hər şey Vaşinqtondan asılıdır

İranın XİN rəhbəri “NBC News” telekanalına müsahibəsində bildirib ki, Vaşinqton İsrailin başlatdığı hərbi əməliyyatlarla qoşularsa, Tehran Yaxın Şərqdəki ABŞ hərbcilərinə cavab zərbələri endirəcək. - “Mühəribə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu bəşədüşüldür. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, - deyər Əraqçi qeyd edib. Eyni zamanda İranlı diplomat vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp

istəsə, bir telefon danışıqında İsraili İrana hücumu dayandırmağa razı sala bilər. Əraqçi, həmçinin deyib ki, ABŞ İrana hücum üçün danışıqlardan örtük kimi istifadə edə bilər - “İndi hər şey ABŞ-dən asılıdır - onlar həqiqətdən diplomatik həll yolu tapmaq istəyirlər, yoxsa əvvəldən fərqli planları var idi və onsuz da İrana hücum etmək niyyətində idilər. Ola bilsin ki, onlara pərdə kimi yalnız danışıqlar lazım olub”.

Avropa danışıqları davam etdirmək istəyir

lərinə görə, Böyük Britaniya, Fransa və Almaniya İranla danışıqları davam etdirməkdə maraqlıdır: “İranla bu müzakirələrin aparılması vacib idi və bu ölkənin nüvə silahına malik ola bilməyəcəyini açıq şəkildə bildirdik. Biz İranla müzakirələrin və danışıqların davam etdirilməsində maraqlıyıq və Tehranı ABŞ ilə danışıqları davam etdirməyə təşviq edirik”, - deyər D.Lemmi bildirib. Nazir onun da qeyd edib ki, hazırda Yaxın Şərqdə vəziyyəti təhlükəlidir və İsrail ilə İran arasında eskalasiyanın qarşısı alınmalıdır.

Yunis ABDULLAYEV

Tehran güzəştə hazırdır

İranın nüvə proqramı ilə bağlı məsələdə güzəştə gedib-getməyəcəyinə gəlincə, Abbas Əraqçi “Reuters”ə açıqlamasında deyib ki, Tehran uranın zənginləşdirilməsinə məhdudiyyətləri müzakirə etməyə hazırdır. “Uranın zənginləşdirilməsindən tam imtina variantı, xüsusilə

“Yeni Azərbaycan” qəzetinə abunə olmaq istəyənlər aşağıdakı yayım şirkətləri ilə əlaqə saxlaya bilərlər:

“Azərpoçt” MMC PDM- 0125984955, 0552004544 F.Ş.Ruhid Hüseynov - 0124349301, 0505357898
“Azərmetbuatıyımı” ASC - 0124411991, “Ziya LTD” MMC - 0124977696, 0503067744
“Soma” MMC - 0125940252, 0503336969
“PressInform” MMC - 0703400100, 0504560835
“Qaya” MMC - 0125667780, 0502352343
“Qasid” MMC - 0124931406, 0124938343

6 aylıq abunə - 79,20 AZN
12 aylıq abunə - 158,40 AZN



İyunun 22-si Bülbülün doğum günüdür

Azərbaycan klassik vokal məktəbinin banisi...

Əsl adı Murtuza Məmmədov olan olan Azərbaycan klassik vokal sənətinin banisi - Bülbülün doğum günüdür. Bülbül opera müğənnisi, təsniflərin mahir ifaçısı, musiqi folkloru tədqiqatçısı, professional vokal sənətinin banisi, SSRİ Xalq artisti və Stalin mükafatı laureatıdır. Mələhətli səs tembrli, qeyri-adi, yumşaq oxu tərzli ilə xalq arasında sevildiyi üçün tez bir zamanda şöhrət zirvəsinə nəzər salanda, yarıdıcılığının çoxşaxəli, səs imkanlarının genişliyinə şahid olur.

Bu gün Bülbülün anadan olmasından 128 il ötür. O, 1897-ci il iyunun 22-də Şuşa yaxınlığında, Xankəndinin cənub ərəzisi olan Xanbağı adlanan yerdə anadan olub.

Səhnə fəaliyyətinə 1916-cı ildən başlayan Bülbül 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi çıxış edir. 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında təhsil alan Bülbül həmin ali məktəbdə vokal üzrə ilk azərbaycanlı tələbə olur. İlk dəfə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında İbni Salam, “Əsl və Kərim” də Kərim, Z.Hacıbəyovun “Aşıq Qorib” operasında Qoribi oynayıb. Konservatoriyayı 1927-ci ildə bitirən Bülbül musiqi təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə gədir.

Milanda təhsilini başa vurduqdan sonra 1931-ci ildə Vətənə geri dö-nür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başla-yır. Onun təşəbbüsü ilə 1932-ci il-də Azərbaycan Dövlət Konservato-riyasının nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabineti yaradılır.

Bülbül yaradıcılığı olduqca genişdir. “Koroğlu” operasında oynadı-ğı Koroğlu rolu onun yaradıcılığı-nın zirvəsi hesab edilir. 1938-ci il aprelin 5-də Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incə-sənəti öngünlüyü də “Koroğlu” operası ilə açılıb. Bülbülün Azər-baycan mədəniyyətində, musiqisin-də xidmətləri böyükdür. Adı Azər-baycan musiqi tarixinə həm də simfonik muğamların yaradılmasın-ın təşəbbüskarı və iştirakçısı kimi yazılıb. Böyük bəstəkar Fikrət Əmirovun “Şur”, “Kürd-ovşarı” simfonik muğamları məhz Bülbülün təşəbbüsü ilə yaranıb. O, ope-ralardakı rolları ilə yanaşı, romans-ların, xalq mahnılarının və təsniflə-rin də mahir ifaçısı olub. “Sənsiz”, “Sevgili canan”, “Ölkəm”, “Süsen sünbül”, “Xumar oldum” və digər mahnı və romanslar məhz Bülbülün ifasında əbədlilik qazanıb.


O, 1931-ci ildə SSRİ xalq artı-sı, 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Ali Sovetinin deputatı, iki dəfə Lenin ordeni, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni, “Şərəf nişanı” or-



deni, İtaliyanın Haribaldi ordeni ilə təltif edilib.

Bülbül üçün dünyanın ən gözəl, cənnət məkanı Şuşa idi. Doğulub böyüdüyi ev Şuşada ev-muzeyi ki-mi fəaliyyət göstərir. Birinci Qara-bağ müharibəsi illərində Bülbülün Şuşadakı ev-muzeyi ermənilər tər-əfindən dağıdılaraq anbar kimi istifadə edilmişdi. Şuşada olan hey-keli erməni terrorçuları tərəfindən güllələnərək bərdad günə salını-mışdı. İndi Bülbülün ruhu Şuşa torpa-ğına qovuşaraq şadırd. Ev-muzeyi yenidən təmir-bərpa olunub. Bülbül yəna də canından çox sevdiyi Şuşadadır. Sonuncu dəfə 1961-ci ilin iyul ayında Şuşada konsert ve-rən Bülbül sentyabr ayının 26-da Bakıda vəfat edir. Fəxri xiyabanda dəfn olunur.

Yeganə BAYRAMOVA



Azadlıq carçısı...

Xəlil Rza Ulutürkün anım günüdür

Milli-demokratik hərəkatımı-zın yorulmaz mücahidlərindən söz açarkən ədəbiyyatımızın görkəmli nümayəndəsi, istiqlal şairimiz Xəlil Rza Ulutürkün adını xüsusi-lə qeyd etməliyik. O, Azərbaycan ədəbiyyatında azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından olub. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlər-dəndir.

Böyük mücahidin həyatı...


Bu gün ondan söz açmağımız təsadüfi deyil. İyunun 22-i Xəlil Rza Ulutürkün vəfatından 31 il ötür. O, 1932-ci il oktyabrın 21-də Salyanda anadan olub. 1949-1954-cü illərdə Bakı Dövlət Universite-tinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1950-1960-cı illərdə Azərbaycan Pedaqoji Universitetində baş müəllim kimi fəaliyyət göstərib. 1959-cu ildə Bakıda Azərbaycan Dövlət Peda-qoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib.

Təqiblərə görə universitetdən uzaqlaşdırıldı...

Xəlil Rza Ulutürk 1984-cü il-də “Ömürdən uzun gecələr”, “Qardaşlıq çələngi” kitablarını ya-zıb. İctimai görüşlərinə görə tə-qiblərə məruz qalan şairi Azər-baycan Pedaqoji Universitetindən uzaqlaşdırırlar. Sonralar onu, Azərbaycan Milli Elmlər Akade-miyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada o elmi-tədqiqat işi və bədii yaradıcı-

lıqla məşğul olur, azadlıq mübari-zəsini davam etdirir.

Vətəni üçün canından pay ve-rən, vətənpərvər şair “Təbriz ye-nə doğular, ancaq vətən əldən get-məməlidir”- deyərək, odlu-alovlu



çıxışları ilə həmişə düşməyə qarşı nifrətini bildirib. Təsədüfi deyil ki, ona istiqlalın alovlu şairi deyir-dilər.

Əsərlərində Vətən sevgisi, xalqın azadlığı, bütün zəncirləri məhv edərək birgə olmaq arzusu ön planda olan şair hər mısrasını öləri hisslərlə deyil, ürəyindən, qəlbindən axıb gələn hisslərlə ya-zıb.

Həyat yoldaşı Fıraqz xanı-mın dilindən: “Xəlil Rzaya 80-ci illərdə millətçi damğası vurmaq istəyirdilər. Xalqın azadlığını istə-diyinə görə şair bir çox məhru-miyyətlərə məruz qalıb. Şair çıxış edərkən bir çoxları zalı tərk edir, onu “dəli” adlandırırdılar. Ancaq Heydər Əliyev ona “Sən millətçi

deyil, xalqın şairisin” deyir”.

Xəlil Rza Ulutürk haqqın, əda-lətin öz yerini tapmasını istəyirdi. O, xalqın haqsız yerə qırğınlara, təhqirlərə, gülüyə tuş gəlməsinə etirazını bildirirdi. O, ümumi türk dünyasının şairi idi. İstəyirdi ki, türklər bir yumruq kimi birləşsin-lər.

Vətənpərvərlik ruhunu oğluna da aşılaraq istiqlaliyyət şairimiz Xəlil Rza Vətən yolunda oğlunu və özünü fəda etdi. Şairin oğlu Təbriz Xəlilbəyli 1992-ci il Daşal-tı əməliyyatında qəhrəmanasına şəhidlik zirvəsinə ucalır. Təbriz Xəlilbəyli anadan olanda “Oğul həsrəti” şeirini yazan şair bəlkə də oğlunun həyatdan vaxtsız ge-dəcəyini öncədən duymuşdu.

Yeganə BAYRAMOVA

“Azercell” dünya çempionlarını təbrik edib



“Azercell Telekom” Minifutbol üzrə Dünya Çempionatının qalibi olan Azərbaycan milli komandası ilə görüşüb. Tarixi nailiyyət münasibətilə təşkil olunan tədbirdə Azərbaycan Minifutbol Federasiyasının və “Azercell” rəhbərliyinin nümayəndələri iştirak etdilər.

Görüş zamanı iki qurum arasında mövcud olan uğurlu əməkdaşlıq və “Azercell”in milli komandaya 2022-ci ildən etibarən göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

Tədbirdə “Azercell”in Korporativ və Marketing Ünsiyyət

Vasitələri departamentinin direktoru Sona Abbasova və Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov çıxış etdilər.

“Milli komandamızın qələbəsi ölkəmiz üçün qürurverici hadisədir. “Azercell” olaraq biz hər zaman idmanın insanları bir araya gətirmək, ruhlandırmaq və motivasiya etmək gücünə inanmışıq. Bu əlamətdar gündə ölkəmizin çempionlarının yanında olmaq bizim üçün böyük şərəfdir”, - deyərək Sona Abbasova bildirib.



“Azercell” olaraq biz hər zaman idmanın insanları bir araya gətirmək, ruhlandırmaq və motivasiya etmək gücünə inanmışıq. Bu əlamətdar gündə ölkəmizin çempionlarının yanında olmaq bizim üçün böyük şərəfdir”, - deyərək Sona Abbasova bildirib.



Azərbaycan Mini-futbol Federasiyasının baş katibi Orxan Hüseynov isə öz növbəsində mobil operatorun ölkədə minifutbolun inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib: “Azercell”in 2022-ci ildən etibarən komandamıza verdiyi dəstək bu-

günkü uğurumuzun formalaşmasında mühüm rol oynayıb. Ümid edirik ki, bu səmərəli əməkdaşlıq gələcəkdə də davam edəcək”.

Tədbirin sonunda “Azercell”in futbolçuları və milli yığmanın üzvləri arasında birlik və



komanda ruhunu ifadə edən rəmzi forma mübadiləsi də baş tutub.

Qeyd edək ki, Azərbaycan milli iyunun 1-də Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının final qarşılaşmasında Macarıstan yığmasını 4:2

hesabı ilə məğlub edərək 32 komanda arasında birinci yərə yüksəlib.

“Azercell Telekom” milli komandası bu tarixi qələbə münasibətilə təbrik edir və onlara gələcək turnirlərdə uğurlar arzulayır.

UEFA “Qarabağ”a ödəniş edib



UEFA “Qarabağ”ın Avropa Liqasının 2024/2025-ci illər mövsümündə Liqa mərhələsində iştirakına görə pul ayırıb. Bu barədə AZƏRTAC-a AFFA-dan məlumat verilib. Avropa futbol qurumu tərəfindən ayrılmış 753 608 (yeddi yüz əlli üç min altı yüz səkkiz) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

“Liverpool” Florian Virtsin transferini açıqlayıb

İngiltərənin “Liverpool” komandası Florian Virtsin transferini açıqlayıb. AZƏRTAC xəbər verir ki, bu barədə klubun

rəsmi saytı məlumat yayıb. 22 yaşlı oyunçu üçün Almaniyanın “Bayer” klubuna ümumiliklə 116 milyon funt sterlinq ödəniləcəyi yazılır. Onunla 2030-cu ilədək müqavilə imzalanıb.

ABŞ-da keçirilən klublararası dünya çempionatında Portuqaliyanın “Portu” klubunu 2:1 hesabı ilə məğlub edən ABŞ-ın “İnter Mayami” komandası tarixi uğura imza atıb.

AZƏRTAC xəbər verir ki, Floridada klubun rəsmi oyunlarda Avropa təmsilçisini məğlub edən ilk MLS komandası olub. Məlumatı “İnter Mayami”nin rəsmi saytı yayıb.

Qeyd edək ki, həmin qarşılaşmada hesabı “Portu” açsa da, sonradan 2 qol vuran ABŞ klubu

“İnter Mayami” tarixə düşdü...



əzmkar qələbə qazanıb. Komandanın heyətində Telasko Seqoviya və Lionel Messi fərqləniblər.

A qrupunda ilk 2 matçdan sonra aktivində 4 xal olan “İnter Mayami” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. MLS təmsilçisi qrupda son oyununu iyunun 24-də Braziliyanın “Palmeyras” komandasına qarşı keçirəcək.

Ən yaxşı ikinci göstərici...

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatına yerurulub. AZƏRTAC xəbər verir ki, Azərbaycan milli iyunun 1-də Milli Gimnastika Arenasında keçirilən dünya çempionatının final qarşılaşmasında Macarıstan yığmasını 4:2

nın dünya çempionatlarında say baxımından ən yaxşı 2-ci göstəricisi olub. Yığma ən yaxşı nəticəyə də məhz 2017-ci ildə Budapeştdə keçirilən mundialda nail olub. Həmin zaman milli komanda 2 gümüş, 2 bürünc medal qazanmışdı.

Macarıstanda hər 3 medalı kişi cüdoçular əldə ediblər. Bu da kişilər arasında qazanılan medalların sayına görə rekordun təkrarıdır. 2017-ci ildəki dünya çempionatında da medalların 3-ü kişilərin (Rüstəm Orucov, Orxan Səfərov, Elmar Qasımov) aktivində idi. Millimizin 3 bürüncdə başqa, bir 5-ci yer (Uşançı Kokauri) və bir 7-ci yer (Rəşid Məmmədliyəv) də əldə edib.



Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Alqış HƏSƏNOĞLU

www.yeniazərbaycan.com
mail@yeniazərbaycan.com
Ünvan: Bakı - AZ-1000. Üzeyir Hacıbəyli - 66
Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisensiya: N-B-317
Tiraj: 5006
Sifariş: 1272
“Kapital Bank” ASC-nin Nərimanov rayonu filialı
h/h - 33080019443900419109
kod - 200093
VÖEN - 1500486601

Qəzet “Yeni Azərbaycan”ın bilgisayar mərkəzində yığılıb, səhifələnilir və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilir.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.
Məsul nəvbətçi:
Yeganə Bayramova